

TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri

E.M.Ağayev

2022-ci il

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)



Preparati istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, çünkü burada sizin üçün əhəmiyyətli məlumatlar vardır.

Bu dərmanı bu içlik vərəqədə göstərildiyinə və ya həkiminizin və ya əczaçının Sizə dediklərinə dəqiq əməl etməklə qəbul edin.

Bu içlik vərəqəsini saxlayın. Onu yenidən oxumağınız lazım gələ bilər.

Əlavə suallarınız olarsa, həkimdən və ya əczaçıdan soruşun.

Əgər bu içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır (bax: "Əlavə təsirləri").

Əgər 14 gündən sonra özünüyü yaxşı hiss etməsəniz və ya özünüyü pis hiss etsəniz, həkiminizlə məsləhətləşməlisiniz.

MİLQAMMA® PROTEKT örtüklü tabletlər
MILGAMMA® PROTEKT

Beynəlxalq patentləşdirilməmiş adı: Benfotiamine

Tərkibi

Təsireddici maddə: 1 tabletin tərkibində 300 mq benfotiamin (B₁ vitamininin yağıda həll olan törəməsi) vardır.

Köməkçi maddələr: kolloidal silisium dioksid, mikrokristallik sellüloza, talk, povidon (K30), kroskarmelloza natrium, yüksək zəncirli parsial qliseridlər, hipromelloza, titandioksid, polietilenqlikol, natrium saxarin.

Təsviri

Üzərində bölmə xətti olan ağ rəngli örtüklü tabletlardır. Tabletler bərabər dozalara bölünə bilər.

Farmakoterapevtik qrupu

Vitaminlər.

ATC kodu: A11DA03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Vitamin B₁ vacib bir təsireddici maddədir. Yağda həll olunan prodərman benfotiamin orqanizmdə bioloji aktiv tiamin pirofosfata (TPP) çevrilir. TPP karbohidrat metabolizminin vacib funksiyalarında iştirak edir. Tiamin pirofosfat, piruvatın asetyl-KoA-ya çevrilməsində və pentozafosfat siklində transketolaza ilə koferment rolunu oynayır. Bundan əlavə, limon turşusu siklində α-ketoqlutaratin suksinil-KoA-ya çevrilməsinə təsir göstərir. Metabolizmdə iştirakı səbəbindən digər B qrupu vitaminları ilə qarşılıqlı əlaqəsi vardır.

Bundan başqa, kokarboksilaza, qlükozanın oksidləşdirici parçalanmasında əsas rol oynayan piruvat dehidrogenazanın kofermentidir. Sinir hüceyrələrində enerji istehsalı əsasən qlükozanın

oksidləşdirici parçalanması hesabına aparıldığından, kifayət qədər tiamin sinir funksiyası üçün vacibdir. Qlükozanın yüksək səviyyələrində tiaminə tələb artır. Qanda kifayət qədər miqdarda kokarboksilazanın olmaması, əzələlərin, miokardın və MSS-nin xüsusilə həssas olduğu piruvat, laktat və ketoqlutarat kimi parçalanma zamanı yaranan ara məhsullarının qan və toxumalarda artmasına səbəb olur. Benfotiamin bu toksik maddələrin yığılmasını inhibə edir.

Transketolaza (ETK) kimi eritrositlərdə tiamin difosfatdan asılı fermentlərin aktivliyinin ölçülməsi və nə dərəcədə aktivləşdirilə biləcəyi (α -ETK aktivasiya koeffisienti) B_1 vitamininin statusunu təyin etmək üçün yararlıdır. Plazmada ETK konsentrasiyaları 2-4 mkq/100 ml təşkil edir.

B_1 vitamininin (və ya benfotiaminin) anti-nevroloji aktivliyi heyvan modellərində aparılan təcrübələrdə nümayiş etdirilmişdir. Aktivasiya faktorları kimi transketolazalara müsbət təsiri alkoqoliklərin müalicəsindən məlumdur.

Vernike ensefalopatiyasının müalicəsində B_1 vitamininin yüksək dozada istifadəsinin effektivliyi təsdiqlənmişdir və vitaminin birbaşa MSS-ə təsirinin göstəricisi kimi qəbul edilmişdir.

Farmakokinetikası

Vitamin B_1 əksər qida məhsullarında bioloji cəhətdən aktiv olan tiamin pirofosfat şəklində mövcuddur. Absorbsiya üçün fosfat qalığı bağırsaq divarında mövcud olan pirofosfatazlar tərəfindən parçalanmalıdır. Tiaminin sorulması üçün dozaya bağlı ikili nəqliyyat mexanizmi vardır, yəni 2 mkmol-a qədər olan dozanın aktiv absorbsiyası və daha yüksək dozalarda passiv diffuziyası. Orqanizmdə hər gün təxminən 1 mq tiamin parçalanır. Həddindən artıq tiamin sidiklə xaric olunur. Yağda həll olunan prodərman benfotiaminin peroral qəbulundan sonra yağıda həll olunan S-benzoiltiaminə (SBT) qədər defosforifikasiyası fosfatazalar vasitəsi ilə bağırsaqda baş verir. O, suda həll olunan tiamin törəmələrindən daha effektiv sorulur və dövr edən qandan hüceyrədaxili mühitə keçir. Burada tiaminə qədər fermentativ debenzoilləşmə baş verir və daha sonra tiamininə tərəfindən koenzimin aktiv formasına (kokarboksilaza, sin. tiamin difosfat) çevirilir. Tiaminin və aktiv koenzimlərin hüceyrədaxili konsentrasiyaları, peroral suda həll olunan tiamin törəmələrindən daha çox benfotiamin ilə əldə edilir.

Benfotiaminin absorbsiyası dozaya proporsionaldır, çünki tiamindən fərqli olaraq yağıda həll olunma səbəbindən doyma kinetikasına məruz qalmır.

Orqanizmdə bioloji cəhətdən aktiv olan tiamin pirofosfat və trifosfat koenzimlərinin benfotiamindən yaranması məlumdur. Heyvanlarda nişanlanmış benfotiamin ilə autoradioqramma istifadə edərək beyində, miokardda və diafraqmada xüsusilə yüksək səviyyədə radioaktivlik aşkar etmək mümkün olmuşdur.

Klinikayaqədərki təhlükəsizlik məlumatları

a) Kəskin, subxronik və xroniki toksiklik

Çox yüksək dozada B_1 vitamini heyvan modellərində bradikardiyaya səbəb olur. Bundan əlavə, vegetativ qanqlıyalıların və əzələ uclarının lövhəciklərinin blokadasının simptomları yaranır. Xroniki toksikliyə dair heyvanlar üzərində aparılan tədqiqatlarda, benfotiaminin 100 mq/kq dozlarında orqanopatoloji dəyişikliklər olmamışdır.

b) Mutagenlik və kanserogenlik potensialı

Klinik istifadə şəraitində B_1 vitamininin mutagen təsiri gözlənilmir. B_1 vitamininin kanserogenlik potensialına dair uzunmüddətli heyvan tədqiqatları mövcud deyil.

c) Repraktivlik toksikliyi

Vitamin B_1 , döлə aktiv şəkildə keçir. Döлə və yenidoğulmuşlarda B_1 vitamininin konsentrasiyaları anada olan konsentrasiyalardan daha yüksəkdir.

Heyvan üzərində aparılan tədqiqatlarda B_1 vitaminin yüksək dozaları kifayət qədər öyrənilməyib.

İstifadəsinə göstərişlər

Monopreparatların müəyyən edilmiş yeganə terapeutik göstərişləri, B_1 vitamininin çatışmazlığını pəhriz vasitələrinin köməyi ilə müalicəsi mümkün olmadıqda, onların monopreparatların köməyilə müalicəsi və profilaktikasıdır.

Klinik diaqnozlaşdırılmış B_1 vitamin çatışmazlığı aşağıdakı hallarda baş verə bilər:

Qeyri-kafi pəhriz və kifayət qədər qidalanmamaq (məsələn, beri-beri), uzunmüddətli parenteral qidalanma, acliq üçün pəhriz saxlamaq, hemodializ, malabsorbsiya, xronik alkoqolizm (alkoqolla toksik kardiomiopatiya, Vernike ensefalopatiyası, Korsakov sindromu), tələbatın artması (məsələn, hamiləlik və laktasiya dövrü).

B₁ vitamin çatışmazlığı nəticəsində yaranan neyropatiyanın və ürək-damar xəstəliklərinin müalicəsi.

Əks göstərişlər

Benfotiaminə, tiaminə (B₁ vitamininin kimyəvi adı) və ya köməkçi maddələrdən hər hansı birinə (bax: "Tərkibi") qarşı allegiya (yüksek həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yoxdur.

Digər dərman maddələri ilə qarşılıqlı təsiri

Əgər hazırda hər hansı digər dərman preparatı qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə və ya qəbul edə bilərsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Tiamin 5-flüorurasil (xərçəngin müalicəsi üçün istifadə edilən aktiv maddə) tərəfindən inaktivləşir, belə ki, 5-flüorurasil rəqabət zəminində tiaminin tiamin fosfata fosforilləşməsini inhibib edir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu fikirləşirsinzə və ya uşağınız olmasını planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Əgər Siz hamiləsinizsə, bu preparatı, tərkibində olan təsiredici maddənin miqdarına görə, yalnız B₁ vitamininin təsdiq edilmiş çatışmazlığının müalicəsi üçün istifadə etmək lazımdır. Bu səbəbdən Siz Milqamma® protekt 300-ü yalnız həkiminiz mütləq zəruri hesab etdiyi hallarda istifadə edə bilərsiniz. Hamiləlik zamanı B₁ vitamininin tövsiyə olunan gündəlik dozasi 2-ci trimestrdə 1,2 mq və 3-cü trimestrdə 1,3 mq təşkil edir. Gündəlik tövsiyə edildiyindən artıq dozanın qəbul edilməsinin təhlükəsizliyi sübut olunmamışdır.

Əgər Sizin südəmər uşağınız varsa, bu preparatı, tərkibində olan təsiredici maddənin miqdarına görə, yalnız B₁ vitamininin təsdiq edilmiş çatışmazlığının müalicəsi üçün istifadə etmək lazımdır. Bu səbəbdən Siz milqamma® protekt 300-ü yalnız həkiminiz mütləq zəruri hesab etdiyi hallarda istifadə edə bilərsiniz. Laktasiya dövründə B₁ vitamininin tövsiyə olunan gündəlik miqdari 1,3 mq təşkil edir. Gündəlik tövsiyə edildiyindən artıq dozanın qəbul edilməsinin təhlükəsizliyi hələ təsdiq edilməmişdir. Vitamin B₁ ana südünə nüfuz edir.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Heç bir xüsusi ehtiyatlılıq tələb olunmur.

İstifadə qaydası və dozası

Həmişə Milqamma® protekt 300-ü bu içlik vərəqədə təsvir edilən təlimatlara və ya həkiminizin və ya əczaçının dediklərinə dəqiq əməl etməklə qəbul edin. Əgər nəyəsə əmin deyilsinizsə, lütfən, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Əgər həkiminiz Milqamma® protekt 300-ü fərqli təyin etməmişdirse, o zaman aşağıdakı təlimatlara əməl edin. Lütfən, bu dərman preparatının qəbuluna dair təlimatlara əməl edin, əks halda Milqamma® protekt 300 arzuolunan effekti verməyəcək!

Tövsiyə olunan doza gündə 1 örtülü tabletdir.

Örtülü tabletlər bütöv halda müəyyən qədər maye ilə içilərək qəbul edilməlidir. Neyropatiyanın müalicəsi zamanı milqamma® protekt 300-ü əvvəlcə 3 həftədən az olmayan müddət ərzində qəbul etmək lazımdır. Sonrakı müalicə müalicənin effektivliyindən asılıdır.

Böyüklər

Həkim resepti olmadığı hallarda, klinik B₁ vitamini çatışmazlığının müalicəsi zamanı böyüklər üçün nəzərdə tutulmuş standart doza gündə bir dəfə 1 tabletdir.

Pəhriz vasitəsilə bərpa etmək mümkün olmadıqda, klinik B₁ vitamini çatışmazlığının baş verdiyi halların profilaktikası zamanı böyüklər üçün nəzərdə tutulmuş standart doza gündə bir dəfə 1 tablet təşkil edir.

Uşaqlar və yeniyetmələr

Uşaqlar və 18 yaşa qədər yeniyetmələr üçün preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.

Yaşlı pasiyentlər

Yaşlılar üçün normal doza rejimi tövsiyə olunur.

Böyrək çatışmazlığı olan pasiyentlər

Bu cür xəstələr Milqamma Protekt tabletlərini normal dozada qəbul edə bilərlər.

Qaraciyər çatışmazlığı olan pasiyentlər

Qaraciyər çatışmazlığı olan xəstələrdə preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.

İstifadə müddəti

Milqamma® protekt 300-ün qəbul müddəti müalicənin nə dərəcədə uğurlu olmasından asılıdır.

4-həftəlik müalicədən sonra müalicəyə cavab olmazsa və ya qeyri-kafi olarsa, simptomların müalicəsi yenidən nəzərdən keçirilməlidir.

Əgər Sizdə Milqamma® protekt 300-ün təsirinin həddindən artıq güclü və ya həddindən artıq zəif olduğu barədə təəssürat yaranmışdırsa, lütfən, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Əgər Milqamma® protekt 300-ün qəbulunu unutmusunuzsa

Əgər əvvəlki dozanın qəbulunu unutmusunuzsa, ikiqat doza qəbul etməyin. Gələcəkdə dərmanı müntəzəm olaraq qəbul etməyə cəhd edin.

Əgər milqamma® protekt 300-ün qəbulunu dayandırırsınızsa

Əgər Siz, dərmanın qəbulunu dayandırısanız, müalicənin effektiv olmaya bilər.

Əgər Sizdə arzuolunmaz əlavə təsirlər meydana çıxarsa, lütfən, sonrakı müalicəni həkiminizlə müzakirə edin.

Əgər Sizdə bu dərmanın istifadəsinə dair əlavə suallar yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez ($\geq 1/10$); tez-tez ($\geq 1/100 - < 1/10$); bəzən ($\geq 1/1000 - < 1/100$); nadir hallarda ($\geq 1/10000 - < 1/1000$); çox nadir hallarda ($< 1/10000$); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).

Əgər Siz, aşağıdakı əlavə təsirlərdən hər hansı birindən əziyyət çəkirsinizsə, milqamma® protekt 300-ün qəbulunu dayandırın və mümkün qədər tez həkiminizlə məsləhətləşin.

İmmun sistem pozğunluqları

Nadir hallarda: yüksək həssaslıq reaksiyaları (övrə, dəri səpgisi) baş verə bilər.

Mədə-bağırsaq pozğunluqları

Klinik tədqiqatlarda mədə-bağırsaq traktının ürəkbulanma və digər bu kimi pozğunluqlarının ayrı-ayrı halları təsvir edilmişdir. Bunların B₁ vitamininin istifadəsi ilə səbəb-nəticə əlaqəsi və dozadan mümkün asılılığı kifayət qədər öyrənilməmişdir.

Əlavə təsirlərin bildirilməsi

Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə və ya əczaçıya məlumat verin. Dərman maddələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AZ1065, Azərbaycan Respublikası; Bakı ş., Fuad İbrahimbəyov küç., 31, (+99412) 596 05 20, aem@pharma.az) bildirilməlidir. Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz

Doza həddinin aşılması

Mövcud oral tətbiq və geniş terapevtik diapazon səbəbindən, indiyədək doza həddinin aşılması məlum deyil.

Buraxılış forması

10 tablet, blisterdə. 3, 6 və ya 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Bazarda qablaşdırmanın bütün ölçüləri olmaya bilər.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Hər hansı dərman preparatını çirkəb sularına atmayın. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.

Yararlılıq müddəti

Yararlılıq müddəti karton qutunun üzərində "Exp.:"-dən sonra qeyd edilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Dragenopharm Apotheker Püschl GmbH.

Göllstr. 1.

84529 Tittmoning.

Wörwag Pharma GmbH & Co. KG.

Flugfeld-Allee 24

71034 Böblingen.

Qeydiyyat vəsiqəsinin sahibi

Wörwag Pharma GmbH & Co. KG.

Flugfeld-Allee 24

71034 Böblingen.

Tel.: +49 (0)7031/ 6204-0.

Faks: +49 (0)7031/ 6204-31.

Email: info@woerwagpharma.com

Əlavə məlumat

İnsanlar mümkün qədər B₁ vitaminini hər gün kifayət miqdarda qəbul etməlidir. Bu, həyat üçün mühüm inşaat blokudur, belə ki, orqanizmin bir çox funksiyası bu mikroelement olmadan saxlanıla bilməz. B₁ vitamini orqanizmdə gedən metabolizm proseslərində mühüm rol oynayır və qidanın enerjiyə çevrildiyi bir çox biokimyəvi proseslərdə iştirak edir.

B₁ vitamini az miqdarda bütün bitki və heyvan mənşəli məhsullarda vardır. B₁ vitamini, xüsusilə yüksək miqdarda düyü və qarğıdalı kimi dənli bitkilərin qabığında aşkar edilmişdir.